

Özünü səhnədə tapan adam

Özündən sonra iz qoymaq, qurmaq, yaratmaq istəyən insanlar daim axtarışda olurlar. Onlar bir işe başlamazdan əvvəl yüz ölçüb bir biçirlər. O, 1902-ci il aprelin 11-də Şəkide anadan olub. Ömrünün gözəl çağları, gənclik illeri bir az çətin zamanlara düşüb. Bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətini yenicə devirmişdilər. Yerlərdə sürətə "sovətləşmə" gedirdi. Qırımlar özləri ilə yərlərə həm də "sosialist mədəniyyəti" getirirdilər. Rayonlarda fəhlə-kəndli klubları yaradılır, dram dərnəkləri fəaliyyət göstərirdi. O isə hələ nə edəcəyini, fəaliyyətlə haradan başlayacağını müəyyənləşdirə bilmirdi.

Özü bu haqda xatirələrində yazdı: "Cavanlıqda nədənsə həmişə darixirdim, həmişə narahat idim. Məni ovunduran, mənə təselli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkide klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orada Mahmud adlı bir oğlan var idi. O, məni apardı klub'a. Rəhbərimiz rejissor, artist, həm də müəllim olan Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr hayatım başlandı".

Söhbət Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş, yaratdığı obrazlar qalereyası ilə əbədiyyaşarlıq qazanmış SSRİ Xalq artisti İsmayııl Osmanlıdan gedir.

1920-ci ildə Şəkide fəhlə-kəndli klubunun dram dərnəyinin üzvü kimi fəaliyyətə başlayan böyük sənətkar, görkəmli aktyor səhne həyatının 6 ilində Gəncədə keçirməli olub. 1922-ci ildə Gəncəyə köçən Osmanlı 6 il orada həvəskarlar teatrında çalışıb. Həvəskar aktyor İsmayııl Osmanlının Gəncə teatrının

nin truppasına işə qəbul olunan İsmayııl Osmanlı ömrünün sonuna qədər bu sənət ocağında çalışıb. Aktyorun Milli Dram Teatrının səhnəsində yaratdığı ilk böyük uğurlu obraz Cəfər Cabbarlinin "1905-ci ildə" pyesinin tamaşasında Bahadur bəy obrazı olub.

Aktyor həyatında baş vermiş mühüm hadisələrdən bəhs edərkən görkəmli dramaturq Cəfər Cabbarlı ilə bir teatrda çalışdığını, aktyor ve rejissor İsmayııl Hidayətzadə ilə bir səhnəyə çıxdığını iftixarla xatırladaraq bunları özünün xoşbaxtılı hesab edirdi. İsmayııl Osmanlı aktyorluq təhsili almayıb. Özü bu haqda xatirələrində deyirdi ki, o vaxt belə düşünürdüm, mənə daha məktəb lazımlı deyil: "İsmayııl Hidayətzadənin zərgər işi mənə böyük məktəb idi. Rolda başqlaşmaq, dəyişmək üçün onun sənəti mənə bir dərs oldu".

İsmayııl Osmanlı teatrla yanaşı, kinoda müxtəlif səpkiyollar, xarakterlər qalereyası yaranan, Azərbaycan kino tarixində istisna xidmətləri olan nadir aktörlardandır. Onun yaratdığı "Bakıda



oldوغuna bəzən insan şübhə edirdi. Onun ifasında oynanılan bütün obrazlar həyata vəsiqə alıb əbədiyyaşarlıq qazanırdılar. O, yaratdığı obrazda xarakter vərə bilən sənətkar idi.

Xalq şairi Səməd Vurğunun "Kom-somol poeması"nın motivləri əsasında rejissor Tofiq Tağızadənin quruluş verdiyi "Yeddi oğul istərəm" filmi 1970-ci ildə çəkilsə də, qəhrəmanlara bugünkü münasibət dəyişsə də, İsmayııl Osmanlının yaratdığı Kələntər əmi obrazı tamaşaçıların yadında qalan, on çox xatırlanan obrazlardandır. Kələntər əmi haqqında öz xatirələrində bəhs edən aktyor yazar ki, bir axşam tamaşadan sonra teatrda çıxıb evə gedirdim: "Avtobusa təzə qalxmışdım ki, bir neçə ortayaşlı qadın məni dövreyə aldı. İlk sözleri:

- Olin qurusun! Cəlalı Gəray bəyə necə satdin? Öldü.

Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdırıbm üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.

- Niye cavab vermirsin, ay kaftar? Necə qıydın gül kimi usağı?

Vəziyyət get-gedə gərginləşir, başqa sənətinlər də bu qadınlara qoşulurdular. Hələ yoluma bir neçə dayanacaq qalsada, avtobus dayanan kimi düşdüm.

Ertəsi gün bu hadisəni teatrda sənət dostlarına danışdım. Düzü, adamların məni tohqır edəcəyindən, hətta daşa başaçağından ehtiyat edirdim.

İsmayııl Osmanlı 1940-ci ildə Əməkdar artist, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdür. Aktyorluq sənətində əlde etdiyi yüksək nailiyətlər aktyora həm də dövrünün yüksək orden və medalları "Əməkde fərqlənməyə görə" medalı, "Şərəf nişam" və "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif edilib. 76 yaşında, 22 iyun 1978-ci ildə vəfat edən aktyor Fəxri xiyabanda dəfn olunub.

*Elşən QƏNİYEV,
"Azərbaycan"*



səhnəsində yaratdığı obrazlar onun aktyor kimi yetişməsində mühüm rol oynamışdır. Aktyor 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb.

İsmayııl Osmanlı o sənətkarlardan idi ki, haqqında söz düşəndə sənətşünaslar, teatr tənqidçiləri, teatrsevərlər çəkinmədən "O, anadan aktyorluq üçün doğulub" ifadəsini işlədirdilər. Yaratdığı obrazlara ruh, nəfəs veren sənətkar öz işinin peşəkarı idi. Elə bu xüsusiyyətləri də onu fərqləndirir, sənətin zirvəsinə gedən yolu qapılarını üzünə açırdı. 1929-cu ildə Bakıda Milli Dram Teatrisi

küloklər əsir" filmində Əlibala, "Bir məhəllədən iki nəfər" də usta Mahmud, "Dəli Kür" də Məmmədəli, "Əsl dost" də usta Şirəli, "İyirmialtılar" də Şahbazov, "Nəsimi" də Fəzlulluh Nəsimi, "Mən ki gözəl deyildim" də Şərif dayı, "O olmasın, bu olsun" də Rza bəy, "Yenilməz batalyon" də dərzi Yusif, "Ulduzlar sənmür" də Hacı Zeynalabdin Tağıyev, "Yeddi oğul istərəm" də Kələntər və sair obrazlarını milli kinomuzun uğuru adlandırsa, sohv etmorik.

İsmayııl Osmanlı elə bir istedad sahibi idi ki, yaratdığı obrazların aktyor rolu